



Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 223 nömrəli 24 iyul 2021-ci il tarixli və 230 nömrəli 28 iyul 2021-ci il tarixli Qərarlarına əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşağıdakı şərtlərlə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların reyslərinə qəbul edilməsinə və hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- yaxın qohumu (*valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı, övladı, babası, nənəsi və nəvəsi*) Azərbaycan Respublikasının vətəndaşı olan sərnəşinlər, o cümlədən belə sərnəşinlərin ailə üzvləri (*əri, arvadı, valideynləri, uşaqları*) – qohumluq dərəcəsinə təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında
 - yaşı 18-dən yuxarı olan sərnəşinlər – yalnız COVID-19 pasportu (*COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağlaraq immunitetə malik olmasını təsdiq edən sənəd*) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında
 - 18 yaşınadək (*1 yaşınadək uşaqlar istisna olmaqla*) sərnəşinlər – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında
 - 1 yaşınadək uşaqlar üçün COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
- Diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (*arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları*), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnəşinlər – müvafiq təsdiqedicilərin sənədləri və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında

Azərbaycan Respublikasına səfər edəcək əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən onlara viza rəsmiləşdirilməsi üçün CIBT (<https://cometconsular.se/>) xidmətinə müraciət etmələri xahiş olunur.